





atb pos tətbiqindən
istifadə qaydaları

qeydiyyat

1

Tətbiqə daxil olun, mobil nömrənizi, sizə SMS-lə göndərilən şifrəni və bank əməkdaşı tərəfindən təqdim edilən Terminal ID kodunu qeyd edin





2

Mobil nömrənizə gələn təsdiq kodunu daxil edin

3


Şifrə təyin edən zaman
aşağıdakı qaydaları nəzərə
alın



4

Qaydalar və şərtlərlə tanış
olub təsdiq edin

5 Giriş kodu təyin edin





6 Giriş kodunu təsdiqləyin

ödənış

1

Əsas menyudan "Ödəniş Yaradın" düyməsinə klik edin



2

Məbləği daxil edin

3

Ödənış məbləğinin müəyyən faizi qədər və ya istədiyiniz məbləğdə bəxşış təyin edə bilərsiniz

Qeyd: bəxşış funksiyasını menyudan söndürə bilərsiniz




4

Müştəri NFC dəstəkləyən kartını, smartfonunu və ya smart saatını ekrana yaxınlaşdırır və ödəniş qəbul edilir. NFC dəstəkləyən kartla ödəniş edilən zaman məbləğ 100 AZN və üzərindədirsə, PIN kod ilə təsdiq edilməlidir

5

Yekun ödəniş ekranında "Ödəniş təsdiq edildi" yazısı varsa, ödəniş uğurla həyata keçib. Əks təqdirdə ödəniş qəbul edilməyib




6

Müştərilərinizə qəbzi SMS, e-poçt və ya QR kod ilə göndərə bilərsiniz

digər funksiyalar

1

Gün sonu (Z hesabatı)
Əməliyyatlar üzrə gündəlik hesabat tərtib edə bilərsiniz



2

Narahat etmə rejimi
Bu düyməyə klik edərək ödəniş zamanı telefona gələn digər bildirişləri deaktiv edə bilərsiniz





Bakı şəhəri, AZ1078
C.Məmmədquluzadə küç. 85; 192/193
Tel: 945, (+994 12) 404 14 45-49, 51-54
Fax: (+994 12) 599 10 11
E-poçt: atb@atb.az
URL: www.atb.az